

# 8 ayda AÇG-dən 3,4 milyard, "Şahdəniz" dən 130,1 milyon dollardan çox gəlir götürülüb

## Bu neft-qaz mənbələri iqtisadiyyatımızın əsas dayaq sütunu olaraq qalır

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin yanvar-avqust aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından çıxarılan karbohidrogenlərin satışından əldə olunan gəlirləri açıqlayıb. Bu dövr ərzində "Şahdəniz" üzrə təbii qaz və kondensat satışından gəlirlər 130 milyon 137 min dollar olub. AÇG-dən isə həmin müddətdə 3 milyard 488,5 milyon dollar gəlir əldə edilib.

"Şahdəniz"dən indiyədək, yəni 2007-ci ildən bu il sentyabrın 1-dək qazın və kondensatın satışından 3 milyard 797 milyon dollar ümumi gəlir əldə olunub. Keçən il isə ARDNF-nin yataqdan gəlirləri 293,9 milyon dollar təşkil etmişdi. Bu ilin 8 ayında "Şahdəniz" yatağından çıxarılan təbii qaz və kondensat 130 milyon 137 min dollar gəlir getirib. O cümlədən yataq üzrə kondensatın satışından gəlirlər 57 milyon 131 min dollar təşkil edib.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir. Azərbaycan dünyanın ən nəhəng karbohidrogen yataqlarından olan "Şahdəniz"in sayasında qaz ixrac edən ölkə kimi tanınır.

Prezident İlham Əliyev "Şahdəniz"i yüksək dəyerləndirirək demişdir: "Şahdəniz" yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdən ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik... Əgər

"Şahdəniz" üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünkü "Şahdəniz" bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görmək Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdəş olaraq qalacaqdır".

"Şahdəniz" Bakıdan Adriatik dənizinin İtalya sahilərinədək uzanan 3500 kilometrik "Cənub qaz dəhlizi"nin əsas ehtiyat mənbəyidir. Keçən ilin son günü Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəye verilmesi ile dəhliz tam fəaliyyətə başlayıb. Belə ki, TAP genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) nəql olunan "Şahdəniz-2" qazını qəbul edərək Avropadakı istehlakçılaraya çatdırır. Gürcüstan və Türkiyə isə "Şahdəniz-1"dən 15 ilə yaxındır qaz alırlar. Məavi yanacaq Gürcüstana CQBK ilə çatdırılır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan xətt 2007-ci ildə yana-



cağı Ərzurumadək daşıyır. Bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. "Şahdəniz"in kondensatı isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur.

AÇG yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu cari ilin yanvar-avqust aylarında 3 milyard 488,5 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, indiyədək, yəni 2001-ci ildən etibarən AÇG layihəsi üzrə gəlir 152 milyard 893 milyon dollar olub. 2020-ci ildə AÇG layihəsi üzrə gəlir 3 milyard 522,7 milyon dollar təşkil etmişdi.

AÇG-dən əldə olunan gəlirlər bu yataqlar blokunda hasilatın ahəngdar və təhlükəsiz davam etdiriyini təsdiqləyir. AÇG 1997-ci ilin noyabr ayında "Çıraq" platform-

masından ilk neftin alındığı vaxtdan indiyədək Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verib. Prezident İlham Əliyev bu yataqların ölkəmizin əsas gəlir mənbəyi olduğunu dəfələrlə vurgulayıb.

Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bundan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur. AÇG-nin operatoru olan bp şirkətinin məlumatına görə, bu ilin birinci yarısında blokdan ümumi hasilat gündə orta hesabla 468 min barrel olub. Belə ki, gündəlik hasilat "Çıraq"dan 30 min, "Mərkəzi Azəri"dən 111 min, "Qəribi Azəri"dən 118 min, "Şərqi Azəri"dən 78 min, "Dərinsulu Günəşli"dən 88 min və "Qəribi Çıraq"dan 43 min barrel təşkil edib. Yəni yarılm ildə AÇG-dən ümumi-

likdə təxminən 85 milyon barrel, yəni 11 milyon ton neft hasil olunub.

"Azəri Mərkəzi Şərqi" AÇG-nin 9-cu platforması olacaq. Məlum olduğu kimi, 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanmışdır. Saziş 2050-ci ilin əvvəlinədək davam edəcək. Bununla bağlı "Azəri Mərkəzi Şərqi" layihəsi həyata keçirilir. Yeni platforma da bu layihə çərçivəsində tikilir. 2023-cü ildə "Azəri Mərkəzi Şərqi"dən ilk hasilati əldə etmek üçün həyata keçirilən mühəndisliklə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli"nin təməmqaylı işlənməsi müqaviləsi imzalanarkən tərəfdəşlər bu yataqların təxminən ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər. İndi mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğunu fikrini söyləyirlər.

Göstərilən faktların özü də təsdiqləyir ki, Xəzərin qoynundakı bu nəhəng neft-qaz mənbələri - "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" Azərbaycan iqtisadiyyatının əsas dayaq sütunları olaraq qalır.

**Flora SADIQLI,  
"Azərbaycan"**